

## HUMANİTAR VƏ İCTİMAİ EMLƏR

**UOT 821.512.162(091)**

### **XIX ƏSRİN AXIRLARINDA İRƏVAN ŞƏHƏRİNİN MƏHƏLLƏ ADLARI**

**AMEA-nın I vitse-prezidenti, akademik İ.Ə.Həbibbəyli**

*Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin XX əsrin avallarının mürəkkəb ictimai-siyasi prosesləri və o cümlədən qədim Azərbaycan şəhəri olan İrəvan şəhərinin tarixi təleyi haqqında irəli sürdüyü fikirlər obyektiv reallıqları əks etdirir və arxiv sənədlərinə əsaslanır. Dövlət başçımızın fikirləri, eyni zamanda keşməkəşli və məsuliyətli dövr olan XX əsrin avalları Azərbaycan tarixinin yenidən və daha əsaslı şəkildə tədqiq edilib oyraqlanmasına dövləti səviyyəsində çağırış ifadəsidir. Bu cəhətdən İrəvan şəhərinin XIX əsrin axırlarındaki tarixi vəziyyətini əks etdirən bu şəhərin məhəllələrinin adlarına dair sənədlərin və materialların tədqiqatına cəlb edilməsi, elmi dövriyyaya gətirilməsi müümət əhəmiyyətə malikdir.*

*Məlum olduğu kimi, özünəməxsus alverişli coğrafi mövqeyə malik İrəvan şəhəri haqqında müxtəlif salnaməlarda, səyahətnaməlarda, hesabatlarda, "dəftər"lərdə çox yazılmışdır. Türk səyyahlarının və azərbaycanlı salnaməçilərin yazılarda, əsasən, bu şəhərin karavansarayları və məscidləri, dükən-bazarı, əhalisinin məşgulliyəti kimi məsələlərdən bəhs olunmuşdur. Ermanı mənbələrində isə İrəvan şəhərinin yaranmasına, əhalisinin tərkibinə, kilsələrinin tarixinə dair məlumatlara əstənkənd verilmişdir. Türk-Azərbaycan qaynaqlarında oksini tapmış məlumatları erməni müəllifləri suna şəkildə daim təzhib etməyə çalışmış, erməni mənbələrindəki tarixi gerçəkliliyi uyğun gəlməyən, saxtalaşdırılmış informasiyalar azərbaycanlılar tərəfindən haqlı olaraq qəbul edilmişdir.*

Bələlikdə, XX əsr boyu davam edən informasiya mübarizəsi bu qədim şəhərin məşayı və yerli əhalisi ətrafında dumanlı bir xaosun yaranmasına səbəb olmuşdur. Bu mübarizədə qarşı tarəfin makrılı, fəndir siyaseti və xarici dillərdə yalan informasiya yaymaq kimi əcvik taktikası Ermanistanla əlaqədər bütün tarixi həqiqətlərin, o cümlədən həmin ərazidə yerləşmiş İrəvan şəhərinə dair obyektiv gerçəkliliyin tamamilə yanlış şəkildə dünya ictimaiyyətinə çatdırılmasına rəvac vermişdir. Fikrimcə, bu istiqamətdə yalançı və fəndir erməni təbliğatına on tutarlı cavablardan biri də digər xalqların nümayəndələri olan müəlliflərin vaxtıla həmin mövzuda yaddıqları əsərlər sayıla bilər. Bu baxımdan yanaşıldıqda, XIX əsr Qafqaz - rus mənbələri zəngin material vermək imkanlarına malikdir. Çar Rusiyasının Qafqaz siyasetinin daşıyıcıları, təbliğatçıları, icraçıları olan belə müəlliflərin yazılarında heç şübhəsiz, məlum imperiya maraqlarının və buna uyğun olan erməni təsəssübükleşiyinin izlərini da görmək mümkündür. Bununla belə, Peterburddan Cənubi Qafqaza göndərilən əliqənləli memurlar, yaxud yerlərdə müxtəlif sahələrdə çalış-

şan üçüncü tarəfin nümayəndəsi olan məarifçi ziyanlılar ölkə rəhbərliyində obyektiv təsəvvür yaratmaq üçün bir çox əsas məsələləri necə varsa, olduğu kimi təsvir etməyə məcbur idilər. Bunun nticəsidir ki, Rusiya işğalından sonra Cənubi Qafqaza göndərilmiş və ya burada əsaliyyət göstərmiş V.Q.Qriqor'yev, K.A.Nikitin, S.P.Zelinski, K.Sadovski, K.Şulqin, A.Nikolski, V.Y.Devitski, L.L.Lopatinski və başqalarının əsərlərində regionla əlaqədar kifayət qədər obyektiv faktlar, məlumatlar və fikirlər öz əksini tapmışdır.

Qafqaz - rus mətbuatında faal nəzərəcarpan müəlliflərdən biri olan Stepan Pavloviç Zelinski İrəvan şəhərinin tarixinin və konkret bir mərhələdəki vəziyyətinin əsas araşdırıcılarından biri olmuşdur. O, İrəvan progimnaziyasının hazırlığı sinifinin mülliimi kimi bu şəhərdə çalışdığı illərdə yerli materialların toplanılmasına, ətraf mühitin öyrənilməsinə, bölgəyə dair informasiyaların əldə olunmasına böyük əmək sərf etmişdir. Onun 1881-ci ilə "Qafqaz ölkəsi və xalqlarının təsviri üçün materiallar" (SMOMPK) məcmüsünün birinci sayında çap olunmuş "İrəvan şəhəri" (54 səhifə),

**СБОРНИКЪ МАТЕРИАЛОВЪ  
ДЛЯ ОПИСАНИЯ  
МѢСТОСТЕЙ И ПЛЕМЕНЪ КАВКАЗА.**

Издание Управления Кавказского Учебного округа.

ВЫПУСКЪ ПЕРВЫЙ.

Тифлисъ, 1881.

Типографія Главнаго Управліенія Наказника Кавказскаго.

МЕРУЗОЛӘР —►— REPORTS —►— ДОКЛАДЫ

"Doraçık" (14 sahif), "Tatar atalar sözleri, masalları, tapmacaları ve qadın adları" (19 sahif) adlı maqalalarında İravan şahının ve çevresine dair ahamiyəti masalar yer almışdır. S.P.Zelinskiinin qeyd olunan məcmuonun 1882-ci ilə aid ikinci sayında verilmiş "İravan köçürütlüb İravan quberniyasının Naxçıvan qazasında yerləşdirilmiş ermənilərin məsiştəndən etnoqrafik öncəklər" adlı zöngin informasiya tutumuna malik maqaloşı da qayğı etibarla İravan şahı və çevrəsi haqqında yazılanların davamı təsiri bağışlayır.

Hiss olunur ki, imperiyanın paytaxtından xüsusi təpsirinqə göndərilmiş məmurlardan fərqli olaraq, Stepan Pavlovıç Zelinskiński nisbetən müstəqil düşüncənən rus məarifçi ziyyəsi kimi obyektiv araşdırılmalarına daha çox meyilli olmuşdur. Bəzi nüansları çıxmış şərtlə ilə, Zelinskińskiinəsərindən gerçəkliyin payı uydurmadan qat-qat cuxdur. Bununla belə, nazara almaq lazımdır ki, Stepan Pavlovıç İravan şahında yaşayırı və iştir-iştəməz müəyyən erməni dairələri ilə əlaqəli idi. Bundan başqa, o, asaları üçün zəruri olan informasiyanı, daha çox rus dilini bilməkdə İravan şahində yaşayan azərbaycanlılarından irali getmiş erməni mənbələrinən almağa məcbur idi. Həmçinin İravan quberniyasının rəsmi statistik məlumatlarını hazırlayınanın arasında erməni məmurlar az deyildi. Buna baxmayaraq, S.P.Zelinski İravan şahının rus dilinə aşına olan azərbaycanlı ziyyələrindən məmən informasiyalan almış, yaşadığını dövrə şəhərin ümumi mönzərsinə doğru-düzgün canlandırmak üçün müstəqil olaraq apardığı araşdırılmaları geniş yer ayırmışdır. Nəticədə onun maqalalarındakı İravan şahının tarixi keçmişinə dair məlumatlar yalnız erməni mənbələrinə asaslılığı üçün bazan birtərəfi səslənir. Şəhərin mövəcud vəziyyətinə aid informasiyalarda isə imkan daşıxında obyektivliyin gözənlənilmesi diqqət mərkəzində dayanmışdır.

Stepan Pavlovıç Zelinskińskiin "Iravan şahı" adlı 54 sahiflik maqalasında ilk növbədə İravan şahının tarixi, ayn-ayn inkişaf dövrlərindəki vəziyyəti, idarəetmə əsasları haqqında geniş məlumatlar mövcuddur. Mütlüf İravan şahının üzqən keçmişini ona təqdim edilmiş mənbələrə asasən, ermənilərlə əlaqələndirməye çalışmışdır, bu şəhərin uzun bir dövr ərzində müsəlmanlar, xüsusən osmanlı türkləri və azərbaycanlılar tərəfindən idarə olunduğunu etiraf etmişdir. Maqalada, XV əsrden etibarən maqalaların ya-

zılığı XX əsrin ərafinə qədər İravan şahının Ya-qub Bay, Cahanshah Hacıqı, Uzun Hasan, Sultan Salı, Şah Tahmasib, Sultan Murad, hətta I Şah Abbas, Məhəmməd Rza xan Naxçıvanski və onun oğlu Murtuqulu xan Naxçıvanski, Hacı Hüseyin Paşa və başqların kimi türk-müsləmən mənşəli şəxsiyyətlərin vəsitsəsi idarə olunduğu illər üzrə qeyd edilmişdir. S.P.Zelinskiyi görə İravan şahı 1841-ci il qədər vilayət, 1841-1850-ci illərdə qızı, 1850-ci ilənən başlayaraq quberniya şahı statusu qazanmışdır. Mütlüf şəhərdəki qədim abidələrinə sırasına Dolma bağlanına doğru çəkilmiş yeralı kanal, Hüseyni xan tərəfindən 1764-cü ildə inşa edilmiş məscidi, Məhəmməd-xan Naxçıvanskinin 1791-ci ildə tikdirildiyi Sordar zalı, Racib Paşanın 1825-ci ildə salırdıldı keçmiş Türk məscidini, 1879-cu ildə Zəngi çayı üzərində salırmış böyük köprüni misal götürmişdir. Yen galmişken deyik ki, bu abidələrin bir çoxu son vaxtlara qədər mövəcud olmuş, keçən asırın avvallarında azərbaycanlılar bütünlükdə Ermoniştən, o cümlədən İravan şahından çıxarıldıqdan sonra vəhşicəsinə dagidilmişdir.

Rus məarifçi ziyyəsi S.P.Zelinskiinin İravan şahının quruluşu, mahallə və küçələri, görkəmli, ətraf əraziləri, bağları, su təchizatı, bostanlılıq və tərəvəz sahələri, sanayesi barəsində məlumatları azərbaycanlıların bu şəhərin qədlinə sakınları olduğunu, XIX əsrin sökəsənindən illöründə də təstün mövqelonu qoruyub saxlaşdırıldıklarını aydın şəkildə təsəvvür etməyə imkan verir. Maqalədən öyrənir ki, Çar I Nikolayın 1837-ci ildə şəhəri zəmanət Sordar zalında keçirdiyi görüşdə "gil qazan" adlanndırıcı, Tiflis-Culfa magistrallarının üzərində yerləşən İravan şahı, əsasən, bi və ikimortoboli daş evləri, tipik müsəlman şəhərlərində olduğu kimi cami bir neçə osas kütəni təmamlayan və vəziyətində dərhal olaraq təmələnmişdir. Şəhərətrafi Sarvanlar, Cəfərabad, Şurabad kəndlərinin təmamilə azərbaycanlılardan ibarət olan sakınları İravan bazarlarını daim meyva-tərəvəz və heyvandırıq mahsulları ilə təmin etmişlər. Hətta şəhərin özündə də yerli əhali kiçik hayatını təsərrüfatlarında, əsasən, bağçılıq və bostanlılıqla məşğul olmuşdur.

S.Zelinskiinin İravan şahında, ətraf əraziləde və yaxın kəndlərdə yetişdirilən üzüm sortları haqqında məlumatlarında öz əksini tapmış, adlanın demək olar ki, mütləq əksoriyyəti Azərbaycan dilində olan, əsasən, azərbaycanlıların yetiş-


dirdikləri üzüm növləri aşağıdakılardan ibarətdir: misqalı, kərimqandı, təmərza xalılı, kişiñi, şafei, xoşci, əsgəri və s. Şəhərdə genis yayılmış alma sortları: Kalbe Çəfər almazı, cennat almazı, Hacı Hüseynli alması; armud növləri: Hacı Mehdi armudu, kişi armudu; ağaclar: qaraçag, narbond; qovunlar: tutma, şalax, dostucanı, İsfahanı, ağca nabatı, göyçə nabat; qarpız sortları: xunu, ağaboy, qurbanğıası. Həsənbəyqarçıçı da möqaladə öz adı ilə Azərbaycan dilində qeyd olunmuşdur. Büttin bunlar isə XIX əsrin sonlarında İravan şəhərində və ətrafında azərbaycanlılara məxsus qədim əkinçilik onnalarının qorunub saxlanıldıgını, yaşasdıldıgını göstərir. Qeyd etmək yerinə döş ki, sərf Azərbaycan bağlılıq və bostanlılıq mədəniyyətinə aid olan həmin adlardan bir çoxu həmçinin olaraq erməni dilinə lügət tərkibinə daxil olmuşdur. Badbaxt ermənilər, hətta indi də azərbaycanlılara məxsusluğu gün kimi aydın olan bu tip sözlərdən istifadə edirlər. Ümumiyyətlə, Azərbaycan sözləri kasad erməni dilini xeyli zenginləşdirmişdir. Türk-Azərbaycan mənşəli sözərək erməni dilindən çıxarırlarsa, bu dil özüntün leksik tərkibinə böyük bir hissəsinə itirə bilər. Biza görə, "Erməni dilində Azərbaycan sözləri" mənaslısı faydalı bir elmi-tədqiqatın mövzusu kimi diqqəti çəkir. Dilçi alımlarımız bu barədə düşündürməlidir.


İravan şəhərinin quruluşu, mahallələri haqqında verilən məlumatlar da bu şəhərdə azərbaycanlıların çoxluq təşkil etdiyini təsvir etməyə imkan verir. Belə ki, S.Zelinskiin İravan şəhərində qeyd etdiyi 7 məhəllədən beşinin adı Azərbaycan dilindədir: Təpəbaşı mahalləsi, Şəhər mahalləsi (Mərkəz), Xanlıqbağ mahalləsi, Dəmirbulaq, Dərəkənd mahalləsi. Burada qeyd edilən Malakan mahalləsi, adından da göründüyü kimi, vaxtilə İravan şəhərində köçürülmüş malakanlara məxsusdur. Ermənilər yaşadıqları Colmaqı mahalləsi avşallar ayrıca şəhərətrafı kənd kimi mövcud olmuş, yalnız 1843-cü ildə İrvana birləşdirilmişdir. Məqalədə "Nortskiy kvartal" adlandıran sahə isə Türkmençay stilih mülqəvilasından sonra İrandan və Türkiyədən köçürülmüş ermənilərin maskunlaşdırılması üçün salınmış yeni məhəllədən ibarətdir.

Məqalədəki İravan şəhərinin su təchizatına dair məlumatlar da buranın Azərbaycan şəhəri olduğunu oləvo yoxçılıq gotirir. S.P.Zelinski İravan şəhərinin Zəngi çaydan və Qırxbulaçqaydan çökləmiş kanallar və arxalar vasitəsilə su ilə təmin edildi-

yini göstərir. Bundan başqa, əsasən, bulaqlardan təşkil olunan, yerli azərbaycanlı ahalinin "qara su" adlandırdıqları Söyüdüük suyu da İravan şəhərinin su ilə təchizatına özündən mülayyan töhfəsinə vermişdir. Malum olduğu kimi, manboyını Göygə gölündən alan Zəngi çayı, dağ ataklarında çoxsaylı bulaqlardan yaranan Qırxbulaçqay və Söyüdüük suyu Azərbaycan adlandır. Və S.P.Zelinski bu adların hər üçünü də Azərbaycan dilində olduğu kimi işlətmış, mətarizədə rus dilində daşıdığı mananız izah etmişdir. İravan şəhərinin azərbaycanlı ahalisi ilə yanşı, erməni ahalisi də həmin çay adlarını Azərbaycan dilindəki kimi tələffüz etmişlər.

Qeyd etmək lazımdır ki, Stepan Zelinskiin çəkib məqaləsinə əlavə kimi "İravan şəhərinin planı" adı ilə daxili etdiyi və SMOMPK məcmuusının 1881-ci ildə çıxan birinci sənədində çap etdirildiyi xəritədə azərbaycanlılara məxsus adlar üstünlük təşkil edir. Şəhərdə 30 küçədən aşağıdakı kütə adları Azərbaycan dilində olduğu kimi öz əksini tapmışdır: Tiflis küçəsi, Tatar, Bazar, Şəriat, Məscid, Kərvansaray, Stileymarkan, Qırxbulaq, Sultan küçələri, hətta Naxçıvan küçəsi. "İravan şəhərinin planı"nda qeyd edilən Bannaya (Hamamçı), Poçtovaya (Poçt küçəsi), Kirpiçnaya (Kərpici küçə), Oqorodnaya (Bostançı küçəsi), Sadovaya (Bağlar küçəsi), Polevaya (Çöllük) küçə adları da S.Zelinski tərəfindən Azərbaycan adlarının ruscaya tərcüməsindən ibarətdir. Şəhərdəki Çarskaya, Doktorskaya, Qubernskaya. Uçılışına adlanan küçələr isə Rusiya təbəciliyinin olamadığı kimi, bu küçələrin de bir çoxunun əvvəli adı Azərbaycan dilində olmuşdur və həmin kvartallarda, əsasən, azərbaycanlılar yaşamışlar. S.Zelinskiin öz xəritəsində xüsusi olaraq göstərdiyi Hüseynxan məscidi, Şəhər, Təpəbaşı, Körpüqulğı məscidləri, Hacı Novruzalıb, Hacı Cəfərbay məscidi cənəbi İravan şəhərinin müsəlman məscidləri ilə zəngin olduğunu aydınlaşdırır. Bundan başqa, yerləşmə mövqeyinə görə da məscidlərin şəhərin dörd bir tərəfinə əhatə etməsi İrvanda azərbaycanlı ahalinin demək olar ki, qədimdən salınmış əksər küçələrdə daimi sakın olduğunu nəzərə çarpdırın. Bunun əksinə olaraq, S.Zelinskiin "İravan şəhərinin planı"nda daxili etdiyi Müqəddəs İohan, müqəddəs Serqənaya, müqəddəs Pyotr və Pavel kilsələri, adından da göründüyü kimi, Rusiya təbəciliyindən sonraq dövrün nisanalarıdır. Hətta plan-xəritədə Boqorodiniti kilsəsinin tikilməkdə olduğu da qeyd edilmişdir.





<b>Названіе улицъ и переулковъ</b>	
1 Чарская	16 Тамарская
2 Бедумовская	17 Чилищная
3 Пионерская	18 Нахичеванская
4 Каюровская	19 Базарная
5 Меремская	20 Кирпичная
6 Танная	21 Огородная
7 Тархановская	22 Полевая.
8 Докторская	23 Садовая
9 Черковная	24 Шариянская
10 Аспарафельская	25 Аптекная
11 Сулейман-ханская	26 Малаярная
12 Губернская	27 Караван-сарай
13 Погтоваая	28 Армянская
14 Кирх-Булакская	29 Гурганская
15 Чолакинская	30 Маруковская
<b>ПЛОЩАДИ</b>	
A Чилищная	G Портовая
B Новая	D Хлебная
C Сенная	E Чолакинская
<b>Помимо Часового павильона, Платановской, Шагарской, Да- мской, бульварной и Дараленской.</b>	

ЛЯНО-ГРИ-  
СКІЯ.  
а пілань  
і сі. №.)  
Сергія  
и Павла  
се  
з.  
іа  
она  
дніцы (стро-  
-ніца)  
· Б сі. №.)  
и-Наврзъ-  
-длишевъ  
и-Дисарар-  
-бекъ  
и-Худагъ

Önvelə, bu kilsələrdə yalnız ermənilər deyil. İravan şəhərində yaşayan və xristian dininə mənsub olan digər millətlərin, xüsusun rusların ibadət etmələri nəzərdə tutulmuşdu. İkincisi isə kilsə tikintisinin sərhəd inkişaf etdirilməsi İravan şəhərinin çar hökuməti tərəfindən stini surətdə xristianlaşdırmaq siyasetinin ifadəsi idi. Təsadüfi deyildik ki, adlan qeyd olunan kilsələrin böyük əksoriyyəti Birinci Nikolayın İravan şəhərini 1837-ci ildə safrından sonra işlənmişdi. İravan şəhərinin üstünlük təşkil edən müsləman əhalisi heç vaxt şəhərdə salınmış kilsələr xor baxmamış, xristian əhalisinin ibadət etməsini şərait yaradılmışın normal qəbul etmişdir. Ermənilər isə XIX-XX əsrlər boyu İravan şəhərindəki məscidlərə həmşərəockey münasibət başlamış, bu islam mədəniyyəti nümunələrinin tamirinə, yaxud abadlaşdırılmasına heç vaxt qayğı göstərməmişlər. Bunun nəticəsidir ki, hərada İravan şəhərində vaxtilə mövcud olmuş 6 məsciddən yalnız biri qalmışdır. Şəhərin ətrafındaki yeddi müsləman qəbiristanlığının hamısı dağdırılmışdır. Erməni vandalizminin, yalançı erməni təhligatının əsl siması budur!

Bütövlükdə S.P.Zelinskini "İravan şəhərinin bas planı" adlandırdığı xəritə yaxın keçmişin obyektiv reallığını eks etdirən mühüm sonad kimi xüsusi əhəmiyyətə malikdir. İravan şəhərinin gerçək tarixinin öyrənilməsindən bu xəritədən istifadə etmək faydalı olar. Digər millətin nümayəndəsi olan, tanımış rus maarifçi ziyanlı tərəfindən hazırlanmış plan-xəritə məkli, başdan-başa yalan üzərində qurulmuş saxta və uydurma erməni təhligatına tutarı cavab kimi də mühüm əhəmiyyət kəsb edir. Xəritədən İravan şəhərinin daimi sakini-lərinin azərbaycanlılardan ibarət olması, ümumiyyətə, İravanın Azərbaycan şəhəri olduğu, digər millətlərin nümayəndələrinin bu şəhərə sonradan köçürüldüyü tam aydınlaşır. Ən nəhayət, bu xəritə Qafqazda ziyanlı mədəniyyətinin XIX əsrədəki səviyyəsini da təsvir etməyi şərait yaratır.

İravan şəhəri əhalisinin tərkibi haqqında S.P.Zelinskiniin məqaləsində təhlilə cəlb etdiyi məlumatlar və cədvəllər də ciddi məraqə doğurur. Burası nəzərə alınmalıdır ki, İravan şəhəri əhalisinin tərkibinə dair əldə edilən məlumatlar bu şəhərdə Azərbaycan-müsləman mövqeyini azaltmağa, tədricən aradan qaldırmağa yönəldilmiş çar-

Rusiyasının statistikasına əsaslandığına, bir çox halda əhəmin statistik məlumatlarının hazırlanmasında quberniya idarələrində çalışan erməni məmurlarının da iştirak etdiyinə görə tam obyektiv xarakter daşıya bilməzdi. Bununla belə, əhalinin say tərkibi, müsləman və xristian, yaxud azərbaycanlı və erməni əhalisinin nisbəti barədə təqdim edilmiş faktlar və rəqəmlər bəzi qədər erməni tərəfinin xeyrinə olmaqla işirdilə belə, yenə də müəyyən obyektiv nüsxələrin çıxarılmasına şərait yaradır. S.P.Zelinskiniin tərtib etdiyi "İravan şəhərində yaşayışın 50 ildəki sıfına dair müqayisili cədvəl"da bu şəhərin əhalisinin ayn-ayn millətlər üzrə 1829-cu ildəki və 1880-ci ilə aid göstəriciləri eks etdirilmişdir. Cədvəldə əks olunduğu gələr, 1829-cu ildə İravan şəhərində azərbaycanlı əhələrin sayı 1807, erməni ailisi isə 944 olmuşdur. Fikrimə, cədvəldə göstərilən erməni ailəsinin sayı şəhərin daimi sakini olan erməni ailələrin sayından bir xeyli çoxdur. Çünkü məlumat olduğunu üzrə Türkmençay sülh müqaviləsindən sonra ermənilərin İrandan və Türkiyədən illər köçərlər 1828-ci ilin may-iyun aylarından etibarən golmaya başlamışdır. Ona görə da 1829-cu ilin sonuna dair olan məlumatlarda yerli erməni ailələri ilə yanşı, "golma" erməni ailələri haqqında məlumatlar da özüne yer almışdır. Beləliklə, XIX əsrin əvvəllərində İravan şəhərində azərbaycanlı ailələri "golma" ermənilər da nəzərə alınmaqla on azı 50 faiz üstünlüyə malik olmuşdur. Əhəmin ildə İravan şəhərinin daimi yerli sakini olan azərbaycanlı əhali 7331 nəfərdən ibarət idi. Erməni əhalisi isə "golma" lərlə birlikdə 4132 nəfər təşkil edirdi. S.P.Zelinskiniin cədvəldən görünür ki, məqsədli şəkildə köçürülmüş erməni əhalisi hesabına 1880-ci ildə İravan şəhərində azərbaycanlı və erməni əhalisi arasındakı fərqli xeyli dərəcədə azalıbmışdır. Belə ki, S.P.Zelinskini tərəfindən 1880-ci ilə dair statistikada cədvəl üzrə erməni ailəsinin sıfının 50 il ərzində artırılaraq 9509 ailəyə çatdırıldığı qeyd olunmuşdur. Biza görə burada texniki sahə yol verilmişdir, çünki təqdim olunan cədvəldə artan erməni ailələrinin hesabına 1880-ci ilde erməni əhalisinin 5975 nəfərə çatdığı nəzərə çarpanılmışdır. Heç vaxt əhalinin say tərkibi ailələrin sayından az ola bilməz. Ona görə da əhalinin və ailələrin sayı nisbətini müqayisəli şəkildə nəzərə alsaq, 1880-ci ilə dair statistikada ailələrin

sayıını gösteren 9509 nəfərinin 950, yaxud da 959 olduğunu daha obyektif görürür.

Hər iki haldə İravan şəhərində erməni əhalisinin imperiya məraqlarına uyğun olaraq böyük sərətə artırıldığı göz qabağındadır. Bunun əksinə, çar Rusiyasının yeritdiyi siyaset natiçəsində azərbaycanlı əhali İravan şəhərində tədricən sixşidilmiş, yaşaş-yavaş heyvandırıq və əkinçilik üçün daha sərfli olaraq kəndlər köçməyə məcbur edilmişdi. Bu iş önbəsində 1880-ci ildə İravan şəhərində azərbaycanlı əhalinin 1829-cu ilə mütləqiyəsində 1048 nəfər azalması ilə natiçələnmışdı. Bundan başqa, yanarımı yeni qubermiya idarəciliğilə İravan şəhərində İsləmök üçün xristian mənşəli digər millətlərin nümayəndəsiniñ də yerləşdirilməsi zərurətini meydana çıxarmışdı. Bunun natiçəsində 1829-cu ildə İravan şəhərində başqa millətlərdən bir ailə belə olmadığı haldə, 1880-ci ildə burada artıq 46, 7 gürçü ailisi da məskunlaşdırılmışdı. Bu yolla İravan şəhərində xristian əsilli əhalinin sayı böyük sərətə artırılaraq 6056 nəfərə çatılmışdı ki, bu da 1829-cu ilə dokindən 1924 nəfər çox idi. Ancaq yenə de 1880-ci ildə azərbaycanlı əhali xristian aləhisdən, yanı ermənilərdən, ruslardan və gürcülərdən, hər üçü bir yerdə olmaqla, 237 nəfər çoxluq taskıl edirdi.

Aparılan təhlillər çar Rusiyasının Qafqaz siyasetinin, xüsusun Cənubi Qafqazdakı erməniləşdirme programının ümumi manzərəsini aydın şəkildə təsvir və etməyə real imkan yaradır. Təqdim edilən rəqəmlər Birinci Nikolay hökumətinin ikiili standartlara əsaslandığını gerçək olaraq ortaya qoyur.

İkili standartlar idarəetmə və təhsil sahələrində özünü göstərmİŞdir. S.P.Zelinskiin təhlillərinə və digər mənbələrdən əldə etdiyimiz məlumatlara əsasən deyə bilerik ki, quberniya idarələrində, dövlət qulluğunda dəha çox böyük təstünlükə rüslər və ermənilər işlər tömən olmuşdur, azərbaycanlıları cəzəx vərilimişdi. Ermənilər tədricən quberniya rəhbərliyinin köməyiyle İravan şəhərinin sənaye sahəsində olverişli mövqələri tutmağa say göstərilirdilər. Ticarət obyektlərində də ermənilərin xüsusi çəkisi təcridin artırmağa başlamışdı. Massalan, 1880-ci ildə İravan şəhərdəki ticarət obyektlərində 307 azərbaycanlı, 256 erməni əsilli tacir çalışırdı. XIX əsrin sonlarına yaxın

İravan şəhərində 46 növ sənaye sahəsinin altısında artıq ermənilər tam idarəti sahibi idilər. Ustalıq, sənətkarlıq tələb edən başmaçqı, dəri məmməlatçısı, dülgerlik, biçaqqı, dərzilik, papaqılıq və boyaqçılıq sahələrində erməni ustalar üstünlüyü əla keçirmişdi.

Bunun əksinə olaraq, azərbaycanlılar İravan şəhərinin bazar-zərərli ticarət və sənayesini nəzarəti əzəlindən saxlamışdılar. Döyirmənlərdə, qassabxanalarda, cörkəkbişmə və qənnadı sənayesində, arçılıq sahəsində, karvansaraylarda da təstünlük azərbaycanlıların olsında idi. Sənaye sahələrindəki millətlərərərə raqabətdə mərkəzi hökumət daim erməni əhalisini dostokləşdirdi. Natiçədə tədricən azərbaycanlı əhali kənd təsərrüfatı yönüllü möşgulluq sahələrinə istiqamətləndirilmişdir ki, bu da onların müyyən dərəcədə şəhərətrafi kəndlər axınına səbəb olmuşdur.

Tanınmış rus ziyanlı Stepan Pavloviç Zelinskiin məqaləsindəki məlumatlardan çıxardığımız bu qənəti görkəmli Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadənin 7 mart 1902-ci ildə "Kaspı" qəzetiñin 53-cü sayındı "İravan müxbirizməndə" adı ilə çap etdiridiyi xəbərdə ifadə olunan mətbəələr döñə-döñə təsdiq edir. Aydınlıq naməno o vaxtlar Dairə mahkəməsində tərtüüməci-dilməncə vəzifəsində çalışan Cəlil Məmmədquluzadənin Dəlma bağlarının dair məqələsinin əsas məqamlarını nəzərə çatdırmağı möqsədəyün hesab edir. Məqaləde oxuyuruq: "Dəlma - İravan şəhərinin konurunda, şəhərin canub-qərbində Zəngi çayının sahilində yerləşir. Çox münbit torpağı olan bu yerdə Dəlma arxı ilə sulanın çoxlumeye-üzüm bağları vardır. Sayı 60-a çatan bu bağları xüsusi şəxslər - əməksevən yeri tatarlar (azərbaycanlı - I.H.) salmışlar. Həmin bağları salmaç üçün onlar vaxtilə... çox alın tari axıtmışlar ki, bu əkinləri nəvə-natiçələri üçün yadigar qoyub getsinlər... Lakin taassüf ki, azəldən bu bağların sahibi olan savadsız insanların həmin bağları öz qəbarələrlərində qoruyub saxlaya bilmişdir.

Bizim Bolşoviyyə idarəsinin hələ çoxdan (Zelinskiin zamanından - I.H.) Dəlma bağlarından gözü var idi. Lakin bu barədə qatı bir tədbir görmək on heç cür mityəssər olmurdur... Yeni torpaqlar uğrunda qızığın iş getdiyi, şəhər təsərrüfatunda, ticarət və kiçik sənaye müəssisələrindən təstünlükə mövqələrini qoruyub saxlaya bilmişdi. İravan şəhəri XX əsrdə doğru Azərbaycan təzahürəcəyinə siyasiyyət etirazının ifadəsi idi.

Bütün bunlarda təhsil sahəsində da mərkəzi hökumət erəməni əhalisine üstün şərait yaratmış, azərbaycanlı əhalinin təhsili dövlətin məraq dairəsində çox az yer tutmuşdur. S.P.Zelinskiin məlumatlarından aydın şəkildə görüntür ki, İravan şəhərinin demək olar ki, əksər mahallələrində rus və erməni məktəbləri açıldığı haldə, azərbaycanlılar üçün yeni təhsil ocaqları demək olar ki, yaradılmışdır. Azərbaycanlı əhali dəha çox məscid məktəblərinin illik galırindən artıq çıxır. Beləliklə, 1891-ci ildə qədər verilməyib, üst-üstə yüksələn vergi qəliqləri cələbir ölçü alıdə ki, bağ sahibləri bağlarından da, qalan vergiləri ödəməkdən də boyun qaçırmadıa oldular".

Daha sonra məqalədə 3 fevral 1900-cü ildə İravan Şəhər Dumasiñin xüsusi komissiyasının müəyyən etdiyi qiymətə bağların sahibləri tərəfindən satın alınması barədə qorar çıxarılmış. Lakin "bağ sahiblərinin öz xüsusi bağlarını almaga bilmərə razı olmadıqları" nəzərə çarpdırılmışdır. Təzədən keçmiş çoxillik vergilərin əhaliñin yığlımasına dair tapşırıq verilmiş, bu işə sonda Mirzə Cəlilin yazdığı kimi, "bağ sahiblərinin bozılınan hamısiñ öz bağlarından ol çəkməyi ciddi surətdə qədər etməyə" məcbur olmalarına gotirib çıxarmışdır. Deməli, S.P.Zelinskiin "İravan şəhəri" məqaləsinin yazılılığı vaxtdan 21 il keçməsinə baxmayaq, vəziyyət naikin dayışmamış, zəhmətək azərbaycanlı əhali dəha ciddi surətdən çıxarılmışdır. "Dəlma bağlarının əhvalatı" məqaləsi issa vaxtı Stepan Zelinskiin rəqəmlərin dili ilə mənalandırıldıq mətbəələrin 33 yaşı cavın Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə tarafından dəha açıq şəkildə və kəskin formada sözün gücü, publisistikən imkanları vasitəsilə ifadə edilmiş deməkdir. Bu kiçik məqalə böyük ədib Cəlil Məmmədquluzadənin vətən və millət təsəbbükçüsüyini, yüksək vətəndaşlıq mövqeyini bir dəha qəbarəq şəkildə diklär edir. "Dəlma bağlarının əhvalatı" məqaləsi Mirzə Cəlilin imperiyənin azıziyətindən etirazının ifadəsi idi.

Bütün bunlarda barəbar, XIX əsrin sonlarında İravan şəhərində azərbaycanlı əhali na qədər çatın olsa da say tərkibi etibarla də, habelə kənd təsərrüfatında, ticarət və kiçik sənaye müəssisələrindən təstünlükə mövqələrini qoruyub saxlaya bilmişdi. İravan şəhəri XX əsrdə doğru Azərbaycan şəhəri kimi addımlamaqdə davam edirdi.

Təhsil sahəsində da mərkəzi hökumət erəməni əhalisine üstün şərait yaratmış, azərbaycanlı əhalinin təhsili dövlətin məraq dairəsində çox az yer tutmuşdur. S.P.Zelinskiin məlumatlarından aydın şəkildə görüntür ki, İravan şəhərinin demək olar ki, əksər mahallələrində rus və erməni məktəbləri açıldığı haldə, azərbaycanlılar üçün yeni təhsil ocaqları demək olar ki, yaradılmışdır. Azərbaycanlı əhali dəha çox məscid məktəblərinin illik galırindən artıq çıxır. Beləliklə, 1891-ci ildə qədər verilməyib, üst-üstə yüksələn vergi qəliqləri cələbir ölçü alıdə ki, bağ sahibləri bağlarından da, qalan vergiləri ödəməkdən də boyun qaçırmadıa oldular".

Daha sonra məqalədə 3 fevral 1900-cü ildə İravan Şəhər Dumasiñin xüsusi komissiyasının müəyyən etdiyi qiymətə bağların sahibləri tərəfindən satın alınması barədə qorar çıxarılmış. Lakin "bağ sahiblərinin öz xüsusi bağlarını almaga bilmərə razı olmadıqları" nəzərə çarpdırılmışdır. Təzədən keçmiş çoxillik vergilərin əhaliñin yığlımasına dair tapşırıq verilmiş, bu işə sonda Mirzə Cəlilin yazdığı kimi, "bağ sahiblərinin bozılınan hamısiñ öz bağlarından ol çəkməyi ciddi surətdə qədər etməyə" məcbur olmalarına gotirib çıxarmışdır. Deməli, S.P.Zelinskiin "İravan şəhəri" məqaləsinin yazılılığı vaxtdan 21 il keçməsinə baxmayaq, vəziyyət naikin dayışmamış, zəhmətək azərbaycanlı əhali dəha ciddi surətdən çıxarılmışdır. "Dəlma bağlarının əhvalatı" məqaləsi issa vaxtı Stepan Zelinskiin rəqəmlərin dili ilə mənalandırıldıq mətbəələrin 33 yaşı cavın Azərbaycan yazıçısı Cəlil Məmmədquluzadə tarafından dəha açıq şəkildə və kəskin formada sözün gücü, publisistikən imkanları vasitəsilə ifadə edilmiş deməkdir. Bu kiçik məqalə böyük ədib Cəlil Məmmədquluzadənin vətən və millət təsəbbükçüsüyini, yüksək vətəndaşlıq mövqeyini bir dəha qəbarəq şəkildə diklär edir. "Dəlma bağlarının əhvalatı" məqaləsi Mirzə Cəlilin imperiyənin azıziyətindən etirazının ifadəsi idi.

Bütün bunlarda barəbar, XIX əsrin sonlarında İravan şəhərində azərbaycanlı əhali na qədər çatın olsa da say tərkibi etibarla də, habelə kənd təsərrüfatında, ticarət və kiçik sənaye müəssisələrindən təstünlükə mövqələrini qoruyub saxlaya bilmişdi. İravan şəhəri XX əsrdə doğru Azərbaycan şəhəri kimi addımlamaqdə davam edirdi.

əsisiyi yaratmaq şayları baş tutmuşdur. Buna görə o, yerli əmriyyətin, xüsusun müsəlman əhalisinin hər cür münəttidirlərini qazanmağı haqq etmişdir.

Zaman öz işini görmüş, İravan şəhərində azərbaycanlılar üçün də dünyəvi məktəblər açılmışdır. Kəlbəlxan Naxçıvanskinin və Şəfi xanın xidmətləri sayında bə məktəbin təşkilatı hesabına şəhərdə azərbaycanlı əhalisinin səviyyəsi yüksəlmış, mövqeləri dəha da möhkəmlənmişdir.

S.P.Zelinskinin "Iravan şəhəri" məqaləsi sadəcə diyrənşənləşmiş materialı olmayıb, geniş arasdırma imkanları ilə seçilən ciddi elmi-tadqiqatlı əsəridir. Bir qədər yaradıcı səkkidə yanaşmaqla bu əsərdən manbə kimi istifadə etmək elmi-mizə fiyadə götürüb.

SMOMPK məcmususunda çap olunan "Dərəçək" məqaləsində S.P.Zelinski bu yerin adının etimologiyasını "çıçaklı dərə" kimi izah etmiş, buranın coğrafi xüsusiyyətlərini, bitki və heyvanlar aləminin, iqlim əlamətlərinin, təsərrüfat əhəmiyyətini diqqət markazına çəkmmişdir. Müllüf Dərəçək arazisində yerləşən malakan kəndi Konstantinovkadan bəhs etmiş, malakanların hayatı və mösiyətdən qisaca söz açmışdır. Stepan Pavlovic, hərçinjini Dərəçəkda rast gəldiyi monastrda məlumat vermiş, bu monastrın nəzdindəki kilsənin dövrlərində olan yazı mətnlərinin rus dilinə çevirərkən oxuculara çatdırılmışdır.

S.P.Zelinskinin "Tatar atalar sözləri, məsələri, tapmacaları və qadın adları" məqaləsi də İravan şəhərindən toplanılan materialları arasında yazuşmuşdır. Burada 150 Azərbaycan atalar sözü və məsəlinin rus dilinə tərcüməsi verilmiş, hikməti kəlamlarda ifadə olunan, bəzi şəxs və yer adlarına aydınlıq gotirən izahlar diqqət çatdırılmışdır. Müllüf İravan şəhərinin müsəlman tabqası arasında 59 Azərbaycan tapmacası toplamış, tapmacaları rus dilinə çevirmiş, cavablarını ayrıca qeyd etmişdir. Eyni zamanda Stepan Pavlovic Zelinski İravan şəhərində dəha çox işlədilən, geniş şəkildə mifraciat olunan 55 qadın adını alıfa sırası ilə düzəntiş, onların etimoloji mənənləri izah etmişdir. "Tatar atalar sözleri..." məqaləsi də mənəniq mənənda İravan şəhərində Azərbaycan folklorunun, azərbaycanlı ruhunun, Azərbaycan mühütünün hakim olduğunu təsdiqləyir. Bu ciddi elmi-tadqiqatlı əsəri folklorşunaslıq, etnoqrafiya,

dilçilik bəxşindən da qiymətləndir. Elmi-siyeş əhəmiyyəti nəzərə alınmaqla S.P.Zelinskinin "Iravan şəhəri", "Tatar atalar sözləri, məsələləri, tapmacaları və qadın adları" əsərləri mülayyan ixitsərda同步 alyeqidir.

Göründüyü kimi, tanınmış rus maarifçi ziyalisi Stepan Pavlovic Zelinskinin İravan şəhərindən tədqiqatı ilk növbədə bə şəhərin tarixinə, keçidiyi inkişaf yoluğun öyrənilməsi bəxşindən mütlək əhəmiyyət malikdir. Bundan başqa, həmin dəyəri məqalələr silsiləsi İravanın Azərbaycan şəhəri olduğunu bir dəha yaşınlaşdırır. Eyni zamanda, S.P.Zelinskinin arasdırmaları bu məvzuənətrafında olan mübahisili məsələlərə aydınlıq gətirir qıyməti elmi manbıdır.

Heç şübhəsiz, Stepan Pavlovic Zelinskinin əsərlərinin mülayyan növbənləri da mövcuddur. Dərəçək, Zəngi çayı və sair kimi sözlərin onun orisindən, ham də ermoni dilində olan sözlər kimi Azərbaycan dilinə tərcümə olunmasının obyektiv reallığı ifadə etmir. Bəzi qadın şəxs adlarının etimologiyası yanlış izah olunmuşdur. "Iravan şəhəri" məqaləsində Şah İsmayılin 1636-cı ildə bə şəhəri işgal etdiyi qeyd olunur ki, bu məlumat görkəmli dövlət xədiminin tərcüməyi-həli ilə təstidilmiş. Bazi məqamlarda ermənilərin manafeyini xidmət edən nodar müşahidə olunur. Lakin qeyd edilən S.P.Zelinskinin İravan şəhəri, həq-qindəki əsərlərinin əhəmiyyətini heç də azaltmur. Əsər əsasən, "Iravan şəhəri - necə varsa" anlayışına cavab tapmağa imkan verir.

Bütün bunlar iso ölkəmizin Prezidenti İlham Əliyevin İravanın Azərbaycan şəhəri olduğunu dair bayanatının obyektiv reallığını, tarixi gerçəkiyin danılmasından ifadəsi olduğunu qatı şəkillədə təsdiqləyir. Möhtərem Prezidentimizin obyektiv bayanatı humanitar sahədə çalışan alimlərimizin, tətbiqiyyət, tariximizin ağırlı məqamları, o cümlədən yurdumur Ermenistan dövləti ilə əlaqədar daha ciddi və dərin, əsaslandırılmış, ilk mənbələrə səyikanan, milli maraqlarla xidmət edən yəni və sanballı tədqiqatlar aparmaya çağırır. Ölkəmizin Prezidentinin məlum boyanatından sonra qisa müddədə təkər İravan şəhəri ətrafında meydana çıxmış maraqlı və əhəmiyyətli ciddi tədqiqatlar qeyd olunan sahələrdə ciddi boşluqların olduğunu göstərməklə yanaşı, Azərbaycanımızda həmin ümummilli vəzifələri hayata keçirməyə so-

rfərə olən böyük elmi potensialın mövcudluğunu da nümayiş etdirir.

İnanırı ki, S.P.Zelinskinin İravan şəhərindən hər olunmuş əsərlər silsiləsi tarixçilərin, folklorşunaslıqların, etnoqrafların, iqtisadçıların, coğrafiyaçıların, pedagoqların və dilçilərin diqqətini cəlb edəcək, bə əhəmiyyətli əsərlərdən yerli-yerində istifadə olunacaqdır.

*AMEA-nın Rəyasəti Heyeti  
isa.habibbeyli@science.az*

## НАЗВАНИЯ КВАРТАЛОВ ГОРОДА ИРЕВАН В КОНЦЕ XIX ВЕКА

И.А.Габиббейли

В настоящей статье до внимания научной общественности доводятся факты и документы, свидетельствующие о национальном статусе Эривана как азербайджанского города. В качестве авторитетных источников, в частности, использованы статьи известного русского просветителя Степана Павловича Зелинского «город Эривань» (54 стр.), «Деречик» («Долина цветов», 14 стр.), опубликованные в 1881 году в авторитетном журнале Кавказского Ученого Округа «Сборник материалов для описание местностей и племен Кавказа» (СМОМПК). С.П.Зелинский, живший в тот период в городе Эривань и работавший школным учителем, занимался по собственной инициативе сбором информации, касающейся населения и названий районов (топонимов) города. Его комментарии по данному вопросу и составленная карта однозначно свидетельствуют о малочисленности в данном городе армянского населения и значительном преобладании азербайджанцев. Так, указывается, что в 1881 году в городе Эривань из 30 наличествующих кварталов только один назывался - армянский район (квартал), тогда как представленные сведения о нескольких азербайджанских кварталах Эривани дают возможность для несомненного вывода о малонаселенности этого интернационального города армянами и о том, что основное его население составляли азербайджанцы.

Приведенные сведения, отраженные в названиях кварталов и административной карте, находят подтверждение и в официальной статистике указанного периода.

**Ключевые слова:** город Эривань, СМОМПК, С.П.Зелинский, название кварталов

## NAMES OF NEIGHBORHOODS OF IREVAN AT THE END OF XIX CENTURY

I.A.Habibbeyli

In the article is studied the facts that Yerevan city belongs to Azerbaijan and it is communicated to the scientific community. For this purpose the articles "Yerevan city" (54 pages), "Derechichek" (14 pages), "Tatar proverbs" (19 pages) by Stepan Pavlovich Zelinski, prominent Russian enlightener, published in the journal "The Collection of the Materials to Describe the Terrain and Tribes in the Caucasus" of Caucasian Educational Department in Tbilisi, 1881 and other materials regarding this issue are investigated. Pieces of information about this city's neighborhoods' names that were gathered by Stepan Zelinski who was born in Yerevan and worked as a teacher in schools here, his comments and maps were drawn by him demonstrate that there were few Armenian people in that city. So, naming only one of the thirty neighborhoods in Yerevan as "Armenian neighborhood" in 1881 and informations about existence of some Azerbaijani neighborhoods in the article help us to imagine that Azerbaijanis were main citizens and Armenians were minorities in that city which has international composition in terms of population. Official statistics of that period confirms the informations reflected in the names of neighborhood and on the map.

**Keywords:** Yerevan city, SMOMPK, S.P.Zelinski, names of neighborhood